

Aygün Seyfəddin qızı Əliyeva
Bakı Dövlət Universiteti
Kitabxanaşunaslıq kafedrasının müəllimi
ay_gun20@mail.ru

UDC 37.041

ŞƏXSİTƏHSİL MÜTALİƏSİNİN TƏŞKİLİNDE KİTABXANALARIN YERİ VƏ ROLU

Xülasə: Məqalədə şəxsitəhsil mütaliesinin təşkilinin əhəmiyyəti və kitabxanaların bu istiqamətdə fəaliyyəti işıqlandırılır. Eyni zamanda qloballaşan dünyada təhsilin keyfiyyətinin yüksəlməsində şəxsitəhsil mütaliesinin vacibliyi əsaslandırılaraq şərh olunur.

Açar sözlər: şəxsitəhsil, özünütəhsil, fasılısiz təhsil, mütalıə mədəniyyəti və s.

Aygun Seyfəddin qızı Aliyeva

The role of the library in the organization of personal reading

Summary: The article emphasizes the importance of the organization of self-education and the activity of the library in this direction. It also explains and justifies the importance of personal reading to enhance the quality of education in the global world.

Key words: personal education, self-education, continuing education, reading culture.

Айгюн Сейфаддин кызы Алиева

Место и роль библиотек в организации самообразования

Резюме: В статье подчеркивается важность организации самообразование и деятельности библиотек в этом направлении. Также объясняется и обосновывается важность личного чтения для повышения качества образования в глобальном мире.

Ключевые слова: личное образование, самообразование, непрерывное образование, культура чтения и т. д.

Şəxsitəhsil hər bir fərdin təhsil müəssisələrindən kənarda, müstəqil fəaliyyət nəticəsində əldə etdiyi təhsildir. Özünütəhsil - stasionar və ya qiyabi təhsil müəssisələrində əldə olunan məlumatlardan əlavə, müxtəlif mənbələrdən maraq və meylləri nəzəre alınmaqla tələbələrin (təhsil alanların) müstəqil olaraq bilik əldə etməsi yoludur. Biliyin menimsənilməsi prosesi kimi şəxsitəhsil (özünütəhsil) özünü tərbiye ilə sıx bağlıdır və onun ayrılmaz hissəsi hesab olunur. Qeyd etmək lazımdır ki, təhsil prosesi iştirakçılarının (şagird, tələbə və b.) böyük ekseriyəti üçün özünü daima təkmilləşdirmək, şəxsi keyfiyyətlərini inkişaf etdirmək, mənfi xüsusiyyətlərini aradan qaldırmaq xarakterikdir. Bu istiqamətdə təhsil programı çərçivəsində çıxaraq elmi-texniki, bədii edəbiyyat mütaliesinə istiqamətlənlərlər. Şəxsitəhsil mütaliesi təhsil prosesinin təşkilində bir çox problemlərin açarıdır.

Şəxsitəhsil mütalienin fasılısız təhsilə kömək edən mürekkeb forması hesab edilir. Müasir dövrde informasiya texnologiyalarının sürətli inkişafı, kompüter telekommunikasiya vasitələrindən istifadənin kütləvi xarakter alması dünya əhalisi içərisində yaşılı nəslə mütalıə etməyə vadar edir. Onlar cəmiyyətdə baş verən hadisələrə şüurlu və fəal iştirak etmək üçün daha çox mütalıəyə, şəxsi təhsilə üstünlük verirlər. "Şəxsi təhsil" dedikde oxucunun hər hansı bir fənni kitab vasitəsilə öyrənməsi və bilik əldə etməsi nəzərdə tutulur. Təhsilin bu forması informal təhsil olub, təkcə öz ümumi biliyini artırmaq istəyənlər deyil, orta və ali savadlı mütəxəssisləri, bütünlükdə ziyanlı təbəqəni əhatə etməlidir. Şəxsi təhsilin əsas məqsədini bizi əhatə edən və daim inkişafda olan həyatı öyrənmək, eyni zamanda biliklər sistemine yiylənmək təşkil edir.

Elmi-texniki tərəqqinin, sosial tələbatın nəticəsi olaraq mütalıə müasir dövrde ictimai hadisə kimi geniş sosial məzmun kəsb etmişdir. Dünyanın inkişaf etmiş ölkələrinin yeni texnologiya ilə silahlanması, yeni elmi keşfələrin, elmi nailiyyətlərin meydana gelmesi, yeni elm, bilik sahələrinin yaranması, dünyada gedən ictimai-siyasi proseslər mütalıəni sosial zərurətə çevirmişdir. Hazırda bir sıra dünya ölkələrində əhali sosial xarakterli və ictimai məzmunlu mühüm problemlərin həllində fəal iştirak edir. Eləcə də respublikamızın mühüm tale yükü problemlərinin həllində ölkə vətəndaşları da öz səyərini asırgəmirlər. Bu isə hər bir vətəndaşdan yüksək intellekt, mədəni səviyyə, mənəvi zənginlik tələb edir. Bütün bunlara nail olmaq üçün axtarış obyekti kimi çap məhsullarına, mütalıəyə tələbat yaranır. Mütalienin mahiyyəti barədə dosenti S.Rzayev yazır: "XXI əsr mahiyyətcə elmi-texniki tərəqqi əsri olduğu kimi, mütalienin də geniş vüsət aldığı bir əsrdir. Həm bütün dünyada, həm də bizim ölkəmizdə kitab nəşri, eyni zamanda geniş kitabxanalar şəbəkəsinin yaradılması, oxuculara xidmət işi, əhalinin bunlardan səmərələnməsi sahəsindəki göstəricilər bu fikri təsdiq edir" [5, s. 46].

Şəxsiyyətin məqsədönlü inkişafı üçün lazımı biliklər sistemine yiylənməsi mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə ilkin ümumi biliklər əldə

etmek üçün bütün inkişaf etmiş ölkələrdə olduğu kimi respublikamızda da ümumtəhsil məktəblərinin geniş şəbəkəsi fəaliyyət göstərir. Eyni zamanda respublikamızda vətəndaşların müəyyən ixtisas və peşələrə yiylənməsi üçün ali və orta ixtisas məktəblərinin bütöv şəbəkəsi yaradılmışdır. İstər ümumtəhsil, istərsə də ali və orta ixtisas məktəblərinin tədris proqramlarında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyildir. Təcrübə göstərir ki, heç bir ali məktəb öz məzunu olan mütəxəssisə hər hansı bir ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmuunu verə bilmir. Bu isə təbii haldır. Belə ki, ali və orta ixtisas məktəblərinin proqramları müəyyən vaxtla məhdudlaşdırılmışdan lazımi bilikləri tam şəkildə əhatə etmək imkanına malik deyildir. Məhz bu səbəbdən rəsmi təhsilə şəxsi təhsil mütaliəsi paralel getmelidir. Mövcud həyat hadisələrində şüurlu və fəal şəkildə iştirak etmək üçün əsas şərtlərdən biri və ən əsası şəxsi təhsildir. Cəmiyyət üzvlərinin mədəni səviyyəsi yüksəldikcə hər kəsin biliyə tələbatı artır. Elmin, mədəniyyətin, xalq təsərrüfatının müxtəlif sahələrində, çalışan, müxtəlif təhsil səviyyəsinə malik olan şəxslər peşə biliklərini təkmilləşdirir, siyasi cəhətdən savadlı və mədəni olmağa çalışırlar.

Heç bir ali təhsil müəssisəsi, heç bir ali məktəb proqramı insana təbietin və cəmiyyətin inkişaf qanunları haqqında lazımi bilikləri verə bilməz. Çünkü məhdud zaman çərçivesi üçün hazırlanmış təhsil proqramları bu sahədə olan problemləri bütövlükdə əhatə edə bilməz. Bunun üçün uzun müddət ərzində hərtərəfli, rəngarəng mütaliə etmək lazımdır. Rəngarəng, hərtərəfli mütaliə isə vaxtaşırı deyil, müntəzəm, yəni fasıləsiz olmalıdır. Görkəmli kitabxanaşunas alim, professor A.Xələfov mütaliənin çoxcəhətli və fasıləsiz xarakterindən bəhs edərək yazar: "Yüksək inkişaf etmiş, yüksək mədəniyyətə, intellektual səviyyəyə, yüksək sənətə malik olan insan bütün ömrü boyu mütaliə edir. Belə insanların mütaliə dairesi olduqca çoxcəhətli və əhatəli olur. Bu cür insanlara xidmət kitabxanaların qarşısında mühüm spesifik vəzifələr qoyur və kitabxanaçılardan xüsusi peşəkarlıq tələb edir.

Kitabxanalarda bu qrupdan olan oxuculara xidmət etmək üçün yüksək professional səviyyəyə malik kitabxanaçılar ayırmalı, onları ixtisaslaşdırmaq zərurəti qarşıya çıxır. Şəxsi təhsil və fasıləsiz təhsilə məşğul olan oxucular üçün xüsusi informasiya xidmətinin yaradılması da meydana çıxır" [2, s. 189].

Professor A.Xələfov eyni zamanda mütaliənin sosial əhəmiyyətini yüksək qiymətləndirirək qeyd edir: "Müasir dövrde kitabxanalarımızın qarşısında duran ən mühüm problem mütaliə problemidir. Mütaliə təkcə kitabxanaların yox, bütün cəmiyyətin problemidir. Mütaliə edən xalqın intellektual və şüur səviyyəsi daim yüksəlir. Hazırda kitabxanaların qarşısında əhalinin maarifləndirilməsinə, şüur və səviyyəsinin daha da yüksəldilməsinə yönəldilmiş çox mühüm vəzifələr: şəxsiyyətin tərbiyəsində iştirak etmək, oxucuya xidmət işini, əhalini kitabxana oxucuları sırasına cəlb etmək işini günün tələbləri səviyyəsinə yüksəltmək, mütaliə prosesini istiqamətləndirmək və idarə etmək

"vəzifələri qoyulmuşdur" [2, s.188].

Bildiyimiz kimi mütaliə nəticəsində əldə edilmiş hər bir nailiyyət özünü real həyatda, təcrübədə biruze verir və gələcək həyatda qazanılacaq istənilən uğur bu günün mütaliə səviyyəsi ilə xarakterizə olunur. Qeyd edək ki, oxucunun mütaliə səviyyəsi onun mütaliə mədəniyyəti səviyyəsindən birbaşa asılıdır.

Şəxsi təhsil mütaliəsinin daha geniş kütlevi xarakter almasına nail olmaq vacibdir ki, bunun da əsas təşkilatçısı və təminatçısı kitabxanalardır. Kitabxanalar yalnız şəxsi təhsilə bilavasitə məşğul olan oxucuları deyil, bütün oxucuları şəxsi təhsilə cəlb etməlidirlər. Belə ki, kitabxana işinin düzgün və planlı təşkili olmadan şəxsi təhsil işi inkişaf edə bilməz. Şəxsi təhsil elmi nailiyyətlərin geniş xalq kütünlərinin sərvəetine çevrilməsinə kömək edir. Bu anlayışın özündə müntəzəmlik və ardıcılıq eks olunmuşdur ki, məqsədi insanın əmək fəaliyyətindən asılı olaraq tələbatı olan biliklər ehtiyatını toplamaq və onu yeniləşdirmək, zənginləşdirməkdən ibarətdir. Mütaliənin fasıləsiz təhsilə kömək edən mürekkeb formasiyi şəxsi təhsilə əməli kömək göstərmək üçün bütün kitabxanaçılardır. Oxucuların şəxsi təhsilini təşkil edərkən, onların təhsil səviyyəsini və şəxsi təhsil mütaliəsinə hazırlıq dərəcəsini nəzərə alarkən kitabxanalar səmərəli mütaliə sistemini, oxunmuş materialı dərk etmək qabiliyyətini inkişaf etdirir, məlumat daşıyıcılarından öyrəndiklərini təcrübədə tətbiq etməyə köməklə göstərir.

Beləliklə, şəxsiyyətin formallaşmasında şəxsi təhsil mütaliəsinin tərkib hissəsi olan fasıləsiz təhsilin əsaslı rol oynaması artıq bütün dünyada birmənalı şəkildə etiraf olunur. Belə ki, bu məsələ nəinki etiraf olunur, eyni zamanda, cəmiyyətin ümumi inkişafı xatirinə yaşıdan asılı olmayaraq, hər bir şəxsin, eləcə də yaşlı insanların fasıləsiz şəxsi təhsilə məşğul olmasını vacib bilerək, hər bir ölkədə bunun lazımı şəraitin yaradılması qərarlaşdırılır.

ƏDƏBİYYAT

1. Xələfov, A.A. *Kitabxanaşunaslıq girişi. Dərslik* (3 hissədə. - Bakı: BUN, - 2001. - 400 s.)
2. Xələfov, A. *Kitabxana və cəmiyyət*. - Bakı: Azərnəşr, - 2011. - 307 s.
3. Rzayev, S. *Şəxsi təhsil mütaliəsi və kitabxanalarda onun təşkili* / S.Rzayev, A. Əhmədova // *Kitabxanaşunaslıq və informasiya: Elmi-nəzəri və praktiki jurnal*, - Bakı: - 2011. - № 2, -s. 23-27.
4. Rzayev, S. *Kitabxana xidməti. Dərslik*. - Bakı: BUN, - 2008. - 334 s.
5. Əliyeva A. *Fasıləsiz təhsilin formaları // Kitabxana-informasiya fəaliyyəti və biliklər cəmiyyəti: ineqrasiya meylleri və çağırışlar* mövzusunda *Respublika Elmi Konfransı*, Bakı, - 2017, 20 dekabr.
6. Əliyeva A. *Şəxsi təhsil fasıləsiz təhsilin əsas tərkib hissəsi kimi // Kitabxanaşunaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnal*. - 2019. - №3 (30). - s.71-76.
7. Əliyeva A. *Şəxsi təhsil fasıləsiz təhsilin əsas tərkib hissəsi kimi // Kitabxanaşunaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnal*. - 2019. - №3 (30). - s.71-76.

Rəyçi: tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi